

ABB ASC-də ödəniş kartları üzrə TARİF CƏDVƏLİ

1.2	Mastercard ödəniş sistemi üzrə								
	Müddət	MC Web-Card	MC Standard	MC Business Sahibkar Card (Sahibkart)	MC Business (korporativ və biznes)	MC Gold	MC Platinum ¹	MC Yuventus Platinum ²	MC World Elite ¹
1.2.1	1 illik	4	10	-	15	30	50	-	300
1.2.2	2 illik	6	15		30	45	75		450
1.2.3	3 illik	8	20	10	45	60	100	30	600
1.3	UnionPay ödəniş sistemi üzrə								
	Müddət	UnionPay Classic	UnionPay Gold	UnionPay Platinum					
1.3.1	1 illik	10	30	50					
1.3.2	2 illik	15	45	75					
1.3.3	3 illik	20	60	100					
1.4	American Express ödəniş sistemi üzrə								
	Müddət	American Express Green Card ³	American Express Gold Card ³	American Express Platinum Card ³					
1.4.1	1 illik	-	-	-					
1.4.2	2 illik	-	-	-					
1.4.3	3 illik	120	300	1200					

1 - Bu növ kart sahiblərinə ödəniş kartının müddətinə uyğun "Lounge Key" xidməti xüsusi şərtlər çərçivəsində təqdim olunur. Şərtlər beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilir və xidmətdən istifadəyə görə müştərilərdən xidmət haqqı tutula bilər.

2 - Mastercard Platinum Yuventus kartları yalnız 3 il müddətinə buraxılır və xidmət haqqı kart sifariş olunarkən müştəri tərəfindən əvvəlcədən ödənilir.

3 - American Express kartını alan müştəriyə, eyni hesaba əlavə kart kimi pulsuz Mastercard kartı verilir (American Express Green – MC Standard, American Express Gold – MC Gold, American Express Platinum – MC Platinum). Əlavə hədiyyə verilən kart müştəri müraciəti əsasında yenidən buraxıldığı halda Bankın mövcud tarifləri və qaydalarına müvafiq olaraq verilir.

Əlavə olaraq 02.03.2020-ci il tarixindən etibarən VISA Electron,VISA PrimeCard Gold, VISA PrimeCard Platinum kartlarının istifadəyə verilməsi dayandırılıb.

1 - Bu növ kart sahiblərinə ödəniş kartının müddətinə uyğun "Lounge Key" xidməti xüsusi şərtlər çərçivəsində təqdim olunur. Şərtlər beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilir və xidmətdən istifadəyə görə müştərilərdən xidmət haqqı tutulub bilər.

2 - Mastercard Platinum Yuventus kartının yalnız 3 il müddətinə buraxılır və xidmət haqqı kart sifariş olunarkən müştəri tərəfindən əvvəlcədən ödənilir.

3 - American Express kartının əlın müştəriləri, eyni hesab əlavə kart kimi pulsuz MasterCard kartı verilir (American Express Green - MC Standard, American Express Gold - MC Gold, American Express Platinum - MC Platinum). Əlavə hədiyyə verilən kart müştəri müraciəti əsasında yenidən buraxıldığı halda Bankın mövcud tariffəri və qaydalarına müvafiq olaraq verilir.

Əlavə olaraq 02.03.2020-ci il tarixindən etibarən VISA Electron,VISA PrimeCard Gold, VISA PrimeCard Platinum kartlarının istifadəyə verilməsi dayandırılıb.

1.5	TamKart debet kartlarına edilən mədəxil üzrə *							
	Müddət	TamKart VISA Classic	TamKart MasterCard Standard	TamKart VISA Gold	TamKart MasterCard Gold	TamKart VISA Platinum	TamKart MasterCard Platinum	
1.5.1	5 illik	500 ⁵	500 ⁵	2000	2000	5000	5000	

Kart üzrə ümumi xidmət haqqı				
Kredit kartlar				
Müddət	TamKart Classic / Standard	TamKart Gold	TamKart Platinum	TamKart Premium**
5 illik	20 AZN*	30 AZN	100 AZN	300 AZN
Debet kartlar				
Müddət	TamKart Classic / Standard Debet	TamKart Gold	TamKart Platinum	TamKart Premium**
5 illik	10 AZN	50 AZN	100 AZN	500 AZN

*Kampaniya çərçivəsində pulsuz təqdim olunur

**Müddət - 3 illik

* Qalığa faiz yalnız AZN valyutalı və ABB Mobile da qeydiyyatdan keçmiş kartlara aid olacaq					
1.6	ABB Miles kartlarına edilən mədəxil üzrə				
	Müddət	ABB Miles MasterCard	ABB Miles VISA	ABB Miles MasterCard Premium	ABB Miles VISA Premium

1.6	ABB Miles kartlarına edilən mədəxil üzrə				
	Müddət	ABB Miles MasterCard	ABB Miles VISA	ABB Miles MasterCard Premium	ABB Miles VISA Premium
1.6.1	5 illik	2500	2500	10000	10000

4 - TamKart debet məhsulları fiziki şəxslərə hər valyuta üzrə (AZN/USD/EUR) maksimum 1 ədəd omlağə ödəniş kartının valyutasına uyğun olaraq mədəxil edildikdə pulsuz təqdim ediləcəkdir.

5 - Regionlarda yerləşən filiallarda və bütün ASAN şöbələrində - 200 AZN

2	Kart vasitəsilə nağd vəsaitin alınması görə komissiyon haqqı			
	Vəsaitin alınması	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Union Pay (Classic, Gold, Platinum) kartları	American Express, Visa Infinite, MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü, Mastercard Yuventus Platinum və ABB-də nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar
2.1	ABB-nin ATM və POS-terminallarından *	1% min.1 AZN/USD/EUR/GBP	1.5% min.2 AZN/USD/EUR/GBP	0% ⁷
2.2	Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların ATM və POS-terminallarından	1.5% min.2 AZN/USD/EUR/GBP	2% min.2 AZN/USD/EUR/GBP AMEX min.3 AZN/USD	1.5% min.2 AZN/USD/EUR/GBP
2.3	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan ATM-lərdən	1.5% min.3.5 AZN/USD/EUR/GBP	2% min.3.5 AZN/USD/EUR/GBP	1.5% min.3.5 AZN/USD/EUR/GBP
2.4	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan POS-terminallardan	1.5% min.6 AZN/USD/EUR/GBP*	2% min.6 AZN/USD/EUR/GBP	1.5% min.6 AZN/USD/EUR/GBP
2.5	Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma.*	0%	Ölkədaxili nağdlaşdırma əməliyyatları üzrə: TamKart Debet Classic/ Standart / TamKart Gənc / Azercell Co-brand / TamKart Eko / TamKart Debet Gold kartlarında -7000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ⁹ TamKart Debet Platinum kartlarında-10000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ⁹ TamKart Debet Premium kartlarında-15000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ⁹	
2.6	Xaricdə ATM-lərdən	1.5% min.3.5 AZN/USD/EUR/GBP		
2.7	Xaricdə POS-terminallardan	1.5% min.6 AZN/USD/EUR/GBP		

6 - Kart itirildikdə, oğurlandıqda, yarasız hala düşdükdə və ya kartın müddəti bitdikdə müştəriyə kart hesabını açmış MXS-də kart hesabından nağd vəsaitin verilməsinə görə də tədbir olunur (kredit limiti istisna olmaqla)

7 - Əmək haqqı kartı üçün kredit limitinin hesabına nağd vəsaitin alınmasına görə komissiyon haqqı - 10% (minimum 1 AZN/USD/EUR/GBP), güzəştli müddətdə verilən kreditin alınmasına görə komissiyon haqqı - 15% (minimum 2 AZN/USD/EUR/GBP)

8 - Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

3	"Cash by code" xidmətinə görə komissiyon haqqı			
		Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Mastercard Yuventus Platinum, Union Pay (Classic, Gold, Platinum) kartları	American Express, Visa Infinite, MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar
3.1	Vəsaitin köçürülməsi: - Azərbaycan Respublikasının ərazisində (minimum məbləğ 10 AZN və ya onun ekvivalenti; maksimum məbləğ 1000 AZN və ya onun ekvivalenti)	1.5% min.1.5 AZN/USD/EUR/GBP	1.65% min.2.5 AZN/USD/EUR/GBP	0.15% min.0.5 AZN/USD/EUR/GBP Kredit limitinin hesabına (ABB və digər banklar) 1.65% min.2 AZN/USD/EUR/GBP

4	"Unique" (mərc oyunları və s.) və "quasi-cash" (elektron pul kisəsi və s.) tipli əməliyyatlara görə komissiyon haqqı *			
	Əməliyyat növü	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Union Pay (Classic, Gold, Platinum) kartları	American Express/Visa Infinite/ MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar
4.1	ABB tərəfindən xidmət olunan ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1% (minimum 1 USD ekvivalentində)	1.5% (minimum 1 USD ekvivalentində) AMEX (minimum 2 USD ekvivalentində)	0%
4.2	Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1.5% (minimum 3.5 USD ekvivalentində)	2% (minimum 3.5 USD ekvivalentində)	1.5% (minimum 3.5 USD ekvivalentində)
4.3	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1.5% (minimum 5 USD ekvivalentində)	2% (minimum 5 USD ekvivalentində)	1.5% (minimum 5 USD ekvivalentində)
4.4	ABB-nin bütün kartları üzrə ölkədaxili və ölkəxarici "unique" (mərc oyunları və s.)	2.5% (minimum 5 AZN ekvivalentində)		

9 - Qeyd 1: American Express, VISA Infinite, MasterCard World Elite, Visa Prime Gold, VISA Prime Platinum, habelə güzəşt müddətli VISA Platinum, VISA Gold, VISA Classic, Amex Platinum Card, Mastercard Yuventus Platinum ödəniş kartları üçün puluz.

- Ölkədaxili 6050 və 6051 MCC kodlarına aparılan əməliyyatlar üçün komissiya haqqı tutulmur.

Qeyd 2: Yuxarıda qeyd olunanmış kartlar istisna olmaqla, bütün VISA, MasterCard, MasterCard Debit və Maestro kartları üzrə:

- Ölkədaxili "unique" və "quasi-cash" (MCC 4829, 6529, 6530, 6534) əməliyyatları üçün 1% (minimum 5 manat ekvivalentində) komissiyon haqqı tutulur.

Qeyd 3: Etəpəzədzki əməliyyatlara görə komissiyon tutulmur.

	Köçürmə növü	Union pay (Classic, Gold, Platinum), əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar	Kartlar	(grace period) olan Visa və MasterCard kartları	TamKart Mastercard Standart, TamCəncə Visa Classic kartları
5.1	Azarikard MMC tərəfindən xidmət olunan ödəniş kartlarına köçürmə (KartTransfer)	0.15% min.0.6 AZN/USD/EUR/GBP	1.5% min.2 AZN/USD/EUR/GBP	1.5% min.0.6 AZN/USD/EUR/GBP	0% ¹¹
5.2	Ölkədaxili digər maliyyə kredit təşkilatlarına köçürmə (gündəlik limit - 2000 AZN)	0.5% min.1.60 AZN/USD/EUR/GBP	1.65% min.0.6 AZN/USD	1.5% min.1.6 AZN/USD/EUR/GBP	0% ¹¹
5.3	Xarici maliyyə-kredit təşkilatlarına köçürmə (MasterCard MoneySend, VISA Direct gündəlik limit - 1000 AZN)	1% (minimum 3 USD ekvivalentində)	1.65% min.1.60 AZN/USD	1.5% (min. 3 USD ekvivalentində)	1% (minimum 3 USD ekvivalentində)
5.4	Ölkədaxili maliyyə-kredit təşkilatlarının kart sahibləri tərəfindən digər yerli maliyyə-kredit təşkilatlarının kart sahiblərinə köçürmə (MasterCard MoneySend, VISA Direct gündəlik limit - 2000 manat)		0.5% (minimum 1.5USD ekvivalentində)		0%
5.5	Ölkədaxili maliyyə kredit təşkilatlarının kart sahibləri tərəfindən xarici maliyyə-kredit təşkilatlarının kart sahiblərinə köçürmə (MasterCard MoneySend, VISA Direct gündəlik limit - 1000 manat)		1.2% (minimum 4USD ekvivalentində)		1.2% (minimum 4USD ekvivalentində)
Ölkədaxili bütün kartlara köçürmə					
TamKart Debet Classic/ Standart / TamKart Gənc Azercell Co-brand / TamKart Eko / TamKart Debet Gold kartları -7000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹			TamKart Debet Platinum kartlarında-10000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹ TamKart Debet Premium kartlarında-15000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹		
10 - Əmək haqqı kartları üçün güzəştli müddətə verilən kredit limitinin hesabına köçürmələrə görə komissiyon haqqı - 1.65% (minimum 0.6 AZN/USD/EUR/GBP) Nəşdləşdirmə və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.					
11 - Nəşdləşdirmə və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.					
6	Kartlara daxil olan vəsaitə görə vəsait alan şəxsin kartından tutulan komissiyon haqlar ¹²				
			Visa (Internet, Electron, Classic, Gold,	Əmək haqqı, sosial	

10 - Nağd haqqı və kartdan çıxar əməliyyatı müddətində verilən kredit limitinin hesabına köçürmələrə görə komissiyon haqqı - 1.65% (minimum 0.6 AZN/USD/EUR/GBP)

11 - Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

6	Kartlara daxil olan vəsaitə görə vəsait alan şəxsin kartından tutulan komissiyon haqlar ¹²			
		Visa (Internet, Electron, Classic, Cold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, World Elite, Business), Union Pay (Classic, Gold, Platinum), American Express, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar	TamKart / ABB Miles Debet kartları
6.1	ABB-nin filial/göbələrində, terminallarında, Cash-in tipli bankomatlarda, ödəmə terminallarında və Cash to any card (kartın lıtrıxarı olmadan) xidməti vasitəsilə kart hesabına daxil olunanmış vəsaitə görə	0% ¹³	0%	0%
6.2	Digər köçürmə vasitəsilə kart hesabına daxil olmuş vəsaitə görə "Citranet" təcili pul köçürməsi vasitəsilə daxil olmuş vəsaitlərə gəmil olunmur)	0%	0.5% ¹⁴	0.5%
6.3	Digər bank kartlarından karta daxil olan köçürmələrə görə	0%	0 ¹⁴	0% ¹⁵

12 -Azərbaycan Respublikasının Qarabağ lıtrısdəli bölgəsinin və ətraf rayonlarının lıtrısdəli azad edilməsi ilə bağlı gedən döyüşlərdə fiziki şəxsin şahid olması ilə əlaqədar onun və əlaə üzvlərinin, həmçinin yaranılan hərbiçilərinin, xeyrinə pulı köçürmə və ya bank hesabları vasitəsilə daxil olmuş vəsaitə görə (dəfn pulu və digər müavinətlər, sigorta ödənişləri, məddi yardımlar və s.) komissiyon haqqı təbiiq olunmur.

13 - ABB-nin Mastercard Debit Standart Saving kartları üzrə ATM-lərlə karta mədəxil zamanı 0.8% komissiya təbiiq olunmuşdur.

14 - Mədəxil əməkhaqqı Classic/ Standart kartları üzrə 2000 AZN-dən yuxarı, Əməkhaqqı Gold/ Platinum/ Infinite/ World Elite kartları üzrə 10000 AZN-dən yuxarı olduqda 1% komissiya hesablanır.

15 - Mədəxil TamKart Səda/ Gold kartları üzrə 3000 AZN-dən yuxarı, TamKart Platinum/Premium və ABB Miles kartları üzrə 10000 AZN-dən yuxarı olduqda 0.5% komissiya hesablanır.

7	Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətləri vasitəsilə VISA Infinite/MC World Elite/VISA PrimeCard/American Express Card ödəniş kartlarının hər göndərişinə görə komissiyon haqqı ¹⁶	
7.1	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)	10 AZN
7.2	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikanın digər regionlarına)	20 AZN
7.3	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikadan xaricə)	Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətinin tarifi + 10 AZN

16 - Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir.

8	Digər xidmətlərə görə komissiyon haqları		
8.1	Kartın təcili hazırlanması (yalnız Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində yerləşən Bankın filial və şöbələri üçün) ¹⁷	10 AZN	
8.2	Bloklaşmış PIN kodun bərpası	pulsuz	
8.3	PIN-change (PIN kodun dəyişdirilməsi) xidməti	1 AZN	
8.4	PIN Erase (müştərinin unuduğu PIN kodunun bərpası) xidməti (hər əməliyyata görə)	2 AZN	
8.5	"SMS xəbərdarlıq" xidməti	0.40 AZN aylıq ¹⁸	
8.6	Pensiya kartları üzrə yalnız daxilolmalar üzrə "SMS xəbərdarlıq" xidməti [*]	0.10 AZN aylıq	
8.7	Digər maliyyə-kredit təşkilatlarının kart sahiblərinə ABB məntəqələrində nağd vəsaitin verilməsi bir POS-terminal üzrə min 100 USD maks. 5000 USD	1.5%	
8.8	Chargeback əməliyyatına görə xidmət haqqı	Ölkə daxili əməliyyat üçün 5 AZN Ölkə xarici əməliyyat üçün 20 AZN	
8.9	Müştərinin təkidli ilə başlanılmış "arbitrage" sorğusuna görə xidmət haqqı ¹⁹	Arbitraj sorğu – 20 AZN, Arbitraj uduzularsa – 900 AZN	
8.10	Kart yarasız hala düşdükdə və ya PIN-kodu unudulduqda kartın müddətindən asılı olaraq yaraq yeni kartın verilməsi ¹⁴	5 AZN	
8.11	Kart müştəridən asılı olmayan səbəblərdən yarasız hala düşdükdə (məqnlı zolağının və ya çipin oxunmadığı, kart peşahının və ya PIN zərflərin əvvəlcədən yarasız olması) ödəniş kartının yenilənməsi	pulsuz	
8.12	Ödəniş kartı itirildikdə və ya oğurlandıqda yeni kartın verilməsi (müvafiq kartın bitmə tarixinə uyğun) ²⁰	Gold, Platinum və Premium kartlar 10 AZN Digər kartlar 5 AZN	
8.13	Priority Pass xidmətinin göstərilməsi üçün verilmis kart itirildikdə, oğurlandıqda və ya yarasız hala düşdükdə yeni kartın verilməsi	20 USD və ya ekvivalenti	
8.14	"3D Secure SMS-qeydiyyat" xidmətinə qoşulma	pulsuz	

* - 01.01.2024-ci il tarixindənək "SMS xəbərdarlıq" xidməti pulsuzdur.

17 - lı günleri saat 14:00-a kimi sifariş edilən kartlar həmin gün hazırlınır.

18 - VISA Gold/MC Cold, VISA Platinum/MC Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card, Mastercard Yuventus Platinum ödəniş kartları üçün puluz.

19 - Prozedurlarının başlanılması üçün müştərinin ödəniş qabiliyyətini nəzərə alınmaqla ilk olaraq, ərizə verirlərək, sigorta depozitinin tutulması və gələcəkdə proses uzadıldıqda xərcilrin müştəri hesabına qarşılanmasını təmin edilir.

20 - Azərbaycan Respublikasının Qarabağ lıtrısdəli bölgəsinin və ətraf rayonlarının lıtrısdəli azad edilməsi ilə bağlı gedən döyüşlərdə fiziki şəxsin şahid olması ilə əlaqədar onun və əlaə üzvlərinin, həmçinin yaranılan hərbiçilərinin pensiya və sosial müavinət ödəniş kartları üzrə xidmət haqqı tutulmur.

9	ƏLA kart üzrə tariffər		
9.1	Xidmət haqqı:		
9.2	"Korporativ parəkənda" seqmentli və pensiyaçılar üçün	pulsuz	
9.3	Digər müştərilər	10 AZN	
9.4	Digər tariffər	Bankın mövcud tariffərinə uyğun	

10	Kredit kartları vasitəsilə verilən kreditlərin faiz dərəcələri			
10.1	Kartlar üzrə kreditin növü	Valyuta növü	Faiz dərəcəsi	
			Limit çərçivəsində	Limitdən artıq
10.2	Güzəşt müddəti olan	AZN	28%	56%
		Xarici valyuta	22%	44%
10.3	Güzəşt müddəti olmayan	AZN	24%	48%
		Xarici valyuta	18%	36%